

Şəkil	Ad	Tərkibi	Kalori
	Big Mac	Tosterdə karamelizə edilmiş, burger üçün Big Mac Bulkası - 1 ədəd; Qrildə qızardılmış, 34 qram çəkilmis mal əti kotleti, duz və istiot ilə ədviyyələnmiş - 2 ədəd; Xırda doğranılmış Aysberg salati - 28 qr; Bitki yağı əsaslı sous Big Mac - 20 ml; Çeddar pendiri - 1 ədəd; Doğranılmış, turşu xiyar - 2 ədəd; Bərpa olunmuş doğranılmış, soğan - 7 qr	Zülal (qr) - 26 Yağlar (qr) - 25 Karbohidrat (qr) - 42 Enerji dəyəri (qr) - 2106 / 503
	Royal Çizburger	Qrildə hazırlanmış 90 qr mal ətindən kotlet, duz və istiot qarışığı ilə ədviyyələnmiş - 1 ədəd; Tosterdə karamelizə edilmiş küncütlü bulka - 1 ədəd; Çeddar pendiri - 2 ədəd; Ketçup - 15 ml; Doğranılmış, turşu xiyar - 2 ədəd; Doğranılmış təzə soğan - 7 qr; Xardal sousu - 3,5 ml	Zülal (qr) - 44 Yağlar (qr) - 48 Karbohidrat (qr) - 50 Enerji dəyəri (qr) - 3388 / 812
	McChicken	Frityurda hazırlanmış Makçiken əti - 1 ədəd; Karamelizə edilmiş quater küncütlü bulka - 1 ədəd; Bitki yağları əsasında hazırlanmış Makçiken sousu - 20 ml; Xırda doğranmış aysberg kahısı - 20 qr	Zülal (qr) - 15 Yağlar (qr) - 13 Karbohidrat (qr) - 37 Enerji dəyəri (qr) - 1391 / 331
	Filet-O-Fish	Frityurda hazırlanmış balıq filesi - 1 ədəd; Buxara verilmiş burger üçün bulka - 1 ədəd; Bitki yağı əsaslı sous Tar-Tar - 20 ml; Yarım Çeddar pendiri - 0,5 ədəd	Zülal (qr) - 18 Yağlar (qr) - 21 Karbohidrat (qr) - 51 Enerji dəyəri (qr) - 1942 / 463
	Dabl Çizburger	Tosterdə karamelizə edilmiş, Hamburger üçün Bulka - 1 ədəd; Qrildə qızardılmış, 34 qram çəkilmis mal əti kotleti, duz və istiot ilə ədviyyələnmiş - 2 ədəd; Çeddar pendiri - 2 ədəd; Pomidor ketçupu - 10 ml; Doğranılmış, turşu xiyar - 2 ədəd; Bərpa olunmuş doğranılmış, soğan - 3,5 qr; Xardal sousu - 7 ml	Zülal (qr) - 26 Yağlar (qr) - 23 Karbohidrat (qr) - 32 Enerji dəyəri (qr) - 126 / 302
	Çizburger	Tosterdə karamelizə edilmiş, Hamburger üçün Bulka - 1 ədəd; Qrildə qızardılmış, 34 qram çəkilmis mal əti kotleti, duz və istiot ilə ədviyyələnmiş - 1 ədəd; Çeddar pendiri - 1 ədəd; Pomidor ketçupu - 10 ml; Doğranılmış, turşu xiyar - 1 ədəd; Bərpa olunmuş doğranılmış, soğan - 3,5 qr; Xardal sousu - 7 ml	Zülal (qr) - 16 Yağlar (qr) - 12 Karbohidrat (qr) - 31 Enerji dəyəri (qr) - 1849 / 442
	Hamburger	Tosterdə karamelizə edilmiş, Hamburger üçün bulka - 1 ədəd; Qrildə qızardılmış, 34 qram çəkilmis mal əti kotleti, duz və istiot ilə ədviyyələnmiş - 1 ədəd; Pomidor ketçupu - 10 ml; Doğranılmış, turşu xiyar - 1 ədəd; Bərpa olunmuş doğranılmış, soğan - 3,5 qr; Xardal sousu - 7 qr	Zülal (qr) - 13 Yağlar (qr) - 8,5 Karbohidrat (qr) - 37 Enerji dəyəri (qr) - 1849 / 442
	Çikenburger	Tosterdə karamelizə edilmiş sadə bulka - 1 ədəd; Frityurda hazırlanmış toyuq əti - 1 ədəd; Bitki yağları əsasında hazırlanmış Makçiken sousu - 15 ml; Xırda doğranmış aysberg kahısı - 14 qr	Zülal (qr) - 12 Yağlar (qr) - 15 Karbohidrat (qr) - 31 Enerji dəyəri (qr) - 1422 / 339
	Dabl Hamburger	Tosterdə karamelizə edilmiş, Hamburger üçün bulka - 1 ədəd; Qrildə qızardılmış, 34 qram çəkilmis, duz və istiot ilə ədviyyələnmiş mal əti - 2 ədəd; Ketçup - 10 ml; Dilimlənmiş duzlu xiyar - 2 ədəd; Bərpa olunmuş, doğranılmış soğan - 3,5 qram; Xardal sousu - 7 qram	Zülal (qr) - 20 Yağlar (qr) - 14 Karbohidrat (qr) - 32 Enerji dəyəri (qr) - 340
	Big Tasty Ət	Qrildə hazırlanmış 110 qr mal ətindən kotlet, duz və istiot qarışığı ilə ədviyyələnmiş - 1 ədəd; Tosterdə karamelizə edilmiş Big Tasty üçün küncütlü bulka - 1 ədəd; Emmental pendir - 3 ədəd; Təzə kəsilmiş pomidor - 2 ədəd; Bitki mənşəli yağları əsasan Big Tasty sousu - 30 ml; İri doğranmış Aysberg salati - 28 qr; Təzə soğan - 10 qr	Zülal (qr) - 44 Yağlar (qr) - 48 Karbohidrat (qr) - 50 Enerji dəyəri (qr) - 3388 / 812
	Big Tasty Toyuq	Frityurda hazırlanmış çiken mifiq əti - 1 ədəd; Tosterdə karamelizə edilmiş Big Tasty üçün küncütlü bulka - 1 ədəd; Emmental pendiri - 3 ədəd; Təzə kəsilmiş pomidor - 2 ədəd; Bitki mənşəli yağlara əsasən Big Tasty sousu - 30 ml; İri doğranmış Aysberg salati - 28 qr; Təzə soğan - 10 qr	Zülal (qr) - 44 Yağlar (qr) - 48 Karbohidrat (qr) - 50 Enerji dəyəri (qr) - 3388 / 812
	Dabl Big Mac	Tosterdə karamelizə edilmiş, Big Mac üçün bulka - 1 ədəd; Qrildə qızardılmış, 34 qram çəkilmis, duz və istiot ilə ədviyyələnmiş mal əti kotleti - 4 ədəd; Xırda doğranmış Aysberg kahısı - 28 qr; Bitki yağı əsaslı Big Mac sousu - 20 ml; Çeddar pendiri - 2 ədəd; Dilimlənmiş turşu xiyar - 2 ədəd; Bərpa olunmuş, doğranılmış soğan - 3,5 qram	Zülal (qr) - 40 Yağlar (qr) - 38 Karbohidrat (qr) - 46 Enerji dəyəri (qr) - 680
	Dabl McChicken	Tosterdə karamelizə edilmiş küncütlü bulka - 1 ədəd; Frityurda qızardılmış Makçiken əti - 2 ədəd; Bitki yağları əsasında hazırlanmış Makçiken sousu - 15 ml; Xırda doğranılmış Aysberg kahısı - 20 qr	Zülal (qr) - 28,05 Yağlar (qr) - 17,33 Karbohidrat (qr) - 64,45 Enerji dəyəri (qr) - 505,81

Şəkil	Ad	Tərkibi	Kalori
	Dabl Royal Çizburger	Tosterdə karameliza olunmuş küncütlü bulka - 1 ədəd; Qrildə qızardılmış, 90 qr çəkilmiş, döz və istiot qarışığı ilə ədviyyələnmiş mal əti kotletli - 2 ədəd; Çeddar pendiri - 2 ədəd; Ketçup - 15 ml; Dilimlənmiş turşu xiyar - 2 ədəd; Xardal - 3,5 ml	Zülal (qr) - 41,9 Yağlar (qr) - 40,8 Karbohidrat (qr) - 25,50 Enerji dəyəri (qr) - 639
	Dabl Filet-O-Fish	Frityurda qızardılmış "Treska" balığının filesi - 2 ədəd; Buxara verilmiş burger üçün bulka - 1 ədəd; Bitki yağı əsaslı Tar-Tar sousu - 20 ml; Çeddar pendiri - 1 ədəd	Zülal (qr) - 26 Yağlar (qr) - 21 Karbohidrat (qr) - 45 Enerji dəyəri (qr) - 478
	Orta Kənd kartofu	Kənd sayəyi Kartof - Frityurda yağda qızardılmış kartof dilimləri	Zülal (qr) - 3,4 Yağlar (qr) - 11 Karbohidrat (qr) - 31 Enerji dəyəri (qr) - 1017 / 243
	Böyük Kənd kartofu	Kənd sayəyi Kartof - Frityurda yağda qızardılmış kartof dilimləri	Zülal (qr) - 4,5 Yağlar (qr) - 14 Karbohidrat (qr) - 41 Enerji dəyəri (qr) - 1343 / 321
	Ekstra Kənd kartofu	Kənd sayəyi Kartof - Frityurda yağda qızardılmış kartof dilimləri	
	Toyuq qanadları (3 ədəd)	Toyuq qanadları frityur yağında hazırlanır	Zülal (qr) - 17 Yağlar (qr) - 14 Karbohidrat (qr) - 19 Enerji dəyəri (qr) - 1120 / 268
	Toyuq qanadları (5 ədəd)	Toyuq qanadları frityur yağında hazırlanır	Zülal (qr) - 25 Yağlar (qr) - 21 Karbohidrat (qr) - 28 Enerji dəyəri (qr) - 1680 / 402
	Toyuq qanadları (10 ədəd)	Toyuq qanadları frityur yağında hazırlanır	Zülal (qr) - 56 Yağlar (qr) - 46 Karbohidrat (qr) - 62 Enerji dəyəri (qr) - 3734 / 893
	Toyuqlu Sezar salati	Salat miks - 80 qr; Çerri pomidoru - 2 ədəd; Ovulmuş pendir - 10 qr; Çikenburger - 1 ədəd	Zülal (qr) - 15 Yağlar (qr) - 11 Karbohidrat (qr) - 17 Enerji dəyəri (qr) - 231
	Tərəvəz salati	Salat miks - 80 qr; Çerri pomidoru - 2 ədəd; Ovulmuş pendir - 10 qr; Zeytun - 4 ədəd	Zülal (qr) - 0,8 Yağlar (qr) - 2 Karbohidrat (qr) - 2 Enerji dəyəri (qr) - 31
	Cappy şirəsi	Tabii meyvə şirəsi	Zülal (qr) - 0 Enerji dəyəri (qr) - 94
	Sezar Roll	Yağda qızardılmış toyuq kotletli McChicken - 1 ədəd; Buxara verilmiş lavaş - 1 ədəd; Sezar sousu, bitki yağı əsasında - 30 ml; Xırda doğranılmış Aysberq salati - 20 qr; Pomidor dilimi - 1 ədəd; Ovulmuş Parmezan pendiri - 10 qr	Zülal (qr) - 20 Yağlar (qr) - 24 Karbohidrat (qr) - 42 Enerji dəyəri (qr) - 1976 / 472
	Kiçik Kartof fri	Kartof fri - Frityurda yağda qızardılmış kartof dilimləri; Əlavə yodlaşdırılmış duz	Zülal (qr) - 2,8 Yağlar (qr) - 11 Karbohidrat (qr) - 29 Enerji dəyəri (qr) - 968 / 231

Şəkil	Ad	Tərkibi	Kalori
	Orta Kartof fri	Kartof fri - Frityurda yağda qızardılmış kartof dilimləri; Əlavə yodlaşdırılmış duz	Zülal (qr) - 3.9 Yağlar (qr) - 16 Karbohidrat (qr) - 41 Enerji dəyəri (qr) - 1379 / 330
	Böyük Kartof fri	Kartof fri - Frityurda yağda qızardılmış kartof dilimləri; Əlavə yodlaşdırılmış duz	Zülal (qr) - 5.2 Yağlar (qr) - 21 Karbohidrat (qr) - 54 Enerji dəyəri (qr) - 1815 / 434
	Ekstra Kartof fri	Kartof fri - Frityurda yağda qızardılmış kartof dilimləri; Əlavə yodlaşdırılmış duz	
	Çiken McNuggets (4 ədəd)	Toyuqlu McNuggets dilimləri frityurda yağda qızardılır	Zülal (qr) - 11 Yağlar (qr) - 9.1 Karbohidrat (qr) - 12 Enerji dəyəri (qr) - 747 / 179
	Çiken McNuggets (6 ədəd)	Toyuqlu McNuggets dilimləri frityurda yağda qızardılır	Zülal (qr) - 17 Yağlar (qr) - 14 Karbohidrat (qr) - 19 Enerji dəyəri (qr) - 1120 / 268
	Çiken McNuggets (9 ədəd)	Toyuqlu McNuggets dilimləri frityurda yağda qızardılır	Zülal (qr) - 25 Yağlar (qr) - 21 Karbohidrat (qr) - 28 Enerji dəyəri (qr) - 1680 / 402
	Çiken McNuggets (20 ədəd)	Toyuqlu McNuggets dilimləri frityurda yağda qızardılır	Zülal (qr) - 56 Yağlar (qr) - 46 Karbohidrat (qr) - 62 Enerji dəyəri (qr) - 3734 / 893
	Soğan halqaları (5 ədəd)	Soğan halqaları frityurda yağda hazırlanır	Zülal (qr) - 5.2 Yağlar (qr) - 13.3 Karbohidrat (qr) - 38.1 Enerji dəyəri (qr) - 293
	Soğan halqaları (10 ədəd)	Soğan halqaları frityurda yağda hazırlanır	Zülal (qr) - 5.2 Yağlar (qr) - 13.3 Karbohidrat (qr) - 38.1 Enerji dəyəri (qr) - 293
	Krevetlər (4 ədəd)	Unlama ilə örtülmüş, yağda qızardızarılmış krevet	Zülal (qr) - 10.4 Yağlar (qr) - 26.6 Karbohidrat (qr) - 78.2 Enerji dəyəri (qr) - 586
	Krevetlər (6 ədəd)	Unlama ilə örtülmüş, yağda qızardızarılmış krevet	Zülal (qr) - 15 Yağlar (qr) - 14 Karbohidrat (qr) - 22 Enerji dəyəri (qr) - 113 / 271
	Coca-Cola™ (kiçik)	Filtrəlanmış soyuq su; Qida üçün nəzərdə tutulmuş buz; "Coca-Cola®" post-miks, kupaj siropu	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 27 Enerji dəyəri (qr) - 441 / 106
	Coca-Cola™ (orta)	Filtrəlanmış soyuq su; Qida üçün nəzərdə tutulmuş buz; "Coca-Cola®" post-miks, kupaj siropu	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 42 Enerji dəyəri (qr) - 712 / 170

Şəkil	Ad	Tərkibi	Kalori
	Coca-Cola™ (böyük)	Filtrəlanmış soyuq su; Qida üçün nəzərdə tutulmuş buz; "Coca-Cola®" post-miks, kupaj siropu	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 53 Enerji dəyəri (qr) - 888 / 212
	Coca-Cola™ (ekstra)	Filtrəlanmış soyuq su; Qida üçün nəzərdə tutulmuş buz; "Coca-Cola®" post-miks, kupaj siropu	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 80 Enerji dəyəri (qr) - 1331 / 318
	Fanta™ (kiçik)	Filtrəlanmış soyuq su; Qida üçün nəzərdə tutulmuş buz; "Fanta® - C vitamini ilə portağal" post-miks, kupaj siropu	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 20 Enerji dəyəri (qr) - 345 / 83
	Fanta™ (orta)	Filtrəlanmış soyuq su; Qida üçün nəzərdə tutulmuş buz; "Fanta® - C vitamini ilə portağal" post-miks, kupaj siropu	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 32 Enerji dəyəri (qr) - 552 / 132
	Fanta™ (böyük)	Filtrəlanmış soyuq su; Qida üçün nəzərdə tutulmuş buz; "Fanta® - C vitamini ilə portağal" post-miks, kupaj siropu	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 40 Enerji dəyəri (qr) - 690 / 165
	Fanta™ (ekstra)	Filtrəlanmış soyuq su; Qida üçün nəzərdə tutulmuş buz; "Fanta® - C vitamini ilə portağal" post-miks, kupaj siropu	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 60 Enerji dəyəri (qr) - 1035 / 248
	Sprite™ (kiçik)	Filtrəlanmış soyuq su; Qida üçün nəzərdə tutulmuş buz; "Sprite®" post-miks, kupaj siropu	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 5 Enerji dəyəri (qr) - 100 / 25
	Sprite™ (orta)	Filtrəlanmış soyuq su; Qida üçün nəzərdə tutulmuş buz; "Sprite®" post-miks, kupaj siropu	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 8 Enerji dəyəri (qr) - 160 / 40
	Sprite™ (böyük)	Filtrəlanmış soyuq su; Qida üçün nəzərdə tutulmuş buz; "Sprite®" post-miks, kupaj siropu	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 10 Enerji dəyəri (qr) - 200 / 50
	Sprite™ (ekstra)	Filtrəlanmış soyuq su; Qida üçün nəzərdə tutulmuş buz; "Sprite®" post-miks, kupaj siropu	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 15 Enerji dəyəri (qr) - 300 / 75
	Qazsız su		
	Qazlı su (kiçik)	Sərinləşdirici içki	
	Qazlı su (orta)	Sərinləşdirici içki	

Şəkil	Ad	Tərkibi	Kalori
	Qazlı su (böyük)	Sərinləşdirici içki	
	Portağal şirəsi (0,25 l)	Filtrelənmiş soyuq su; Konsentrə olunmuş "Portağal şirəsi"	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 33 Enerji dəyəri (qr) - 630 / 150
	Portağal şirəsi (0,4 l)	Filtrelənmiş soyuq su; Konsentrə olunmuş "Portağal şirəsi"	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 52 Enerji dəyəri (qr) - 987 / 235
	Portağal şirəsi (0,5 l)	Filtrelənmiş soyuq su; Konsentrə olunmuş "Portağal şirəsi"	
	Ayran	Yerli istehsal olan, təzə süddən hazırlanmış, həzmi yaxşılaşdırıcı və iştah artırıcı, dadlı ayran. Allergenlər: süd	Zülal (qr) - 2,2 Yağlar (qr) - 16 Karbohidrat (qr) - 3,4 Enerji dəyəri (qr) - 37
	McFlurry™ (karamel)	Sulu südlü qarışım dondurma üçün doldurucu topinq Karamelli pomada; Kit-Kat doldurucu topinq	Zülal (qr) - 7,1 Yağlar (qr) - 11 Karbohidrat (qr) - 67 Enerji dəyəri (qr) - 405
	McFlurry™ (çiyələk)	Sulu südlü qarışım dondurma üçün çiyələkli doldurucu topinq; Kit-Kat doldurucu topinq	Zülal (qr) - 7,1 Yağlar (qr) - 11 Karbohidrat (qr) - 71 Enerji dəyəri (qr) - 406
	McFlurry™ (Kit-Kat)	Sulu südlü qarışım dondurma üçün Kit-Kat doldurucu topinq; Kit-Kat doldurucu topinq	Zülal (qr) - 7,1 Yağlar (qr) - 11 Karbohidrat (qr) - 71 Enerji dəyəri (qr) - 406
	MakSadey Dondurması (karamel)	Dondurma üçün maye süd qarışığı; Topping "Karamelli"	Zülal (qr) - 6,4 Yağlar (qr) - 9,0 Karbohidrat (qr) - 51 Enerji dəyəri (qr) - 1298 / 310
	MakSadey Dondurması (şokolad)	Dondurma üçün maye süd qarışığı; Topping "Şokoladlı"	Zülal (qr) - 6,4 Yağlar (qr) - 9,0 Karbohidrat (qr) - 51 Enerji dəyəri (qr) - 1298 / 310
	MakSadey Dondurması (çiyələk)	Dondurma üçün maye süd qarışığı; Topping "Çiyələkli"	Zülal (qr) - 5 Yağlar (qr) - 4,9 Karbohidrat (qr) - 48 Enerji dəyəri (qr) - 258
	Maffin (banan)	Banan cəmli incə ətirli keks	Zülal (qr) - 5 Yağlar (qr) - 16 Karbohidrat (qr) - 49 Enerji dəyəri (qr) - 1507 / 360
	Maffin (qara qarağat)	Qara qarağat cəmli incə ətirli keks	Zülal (qr) - 5 Yağlar (qr) - 11 Karbohidrat (qr) - 45 Enerji dəyəri (qr) - 1507 / 360

Şəkil	Ad	Tərkibi	Kalori
	Maffin (Şokolad)	Şokolad cəmli incə ətirli keks	Zülal (qr) - 5,9 Yağlar (qr) - 12 Karbohidrat (qr) - 55 Enerji dəyəri (qr) - 1507 / 360
	Maffin (Şokolad və plombir)	Şokolad və plombir cəmli incə ətirli keks	Zülal (qr) - 5 Yağlar (qr) - 16 Karbohidrat (qr) - 49 Enerji dəyəri (qr) - 1507 / 360
	Şokoladlı tort	Zahər şokoladlı tort - 100 qr dilimlə satışa buraxılır	Zülal (qr) - 3,9 Yağlar (qr) - 14,3 Karbohidrat (qr) - 52 Enerji dəyəri (qr) - 351,6
	Latte (200 ml)	Ultra istiliklə işlənmiş içməli süd; Fitrdən keçirilmiş su; Qəhvə taxılları; Süd	Zülal (qr) - 3,7 Yağlar (qr) - 4,4 Karbohidrat (qr) - 6,1 Enerji dəyəri (qr) - 330 / 79
	Latte (300 ml)	Ultra istiliklə işlənmiş içməli süd; Filtərdən keçirilmiş su; Qəhvə taxılları; Süd	Zülal (qr) - 6,1 Yağlar (qr) - 7,4 Karbohidrat (qr) - 10 Enerji dəyəri (qr) - 553 / 132
	Latte (400 ml)	Ultra istiliklə işlənmiş içməli süd; Filtərdən keçirilmiş su; Qəhvə taxılları; Süd	Zülal (qr) - 8,1 Yağlar (qr) - 9,9 Karbohidrat (qr) - 13 Enerji dəyəri (qr) - 737 / 176
	Südlü Kokteyl (çiyələk; 0,25 l)	Yüksək keyfiyyətli təzə süd və sirop qarışığından hazırlanmış qatı və ətirli çiyələk kokteyli	Zülal (qr) - 6,1 Yağlar (qr) - 4,6 Karbohidrat (qr) - 45 Enerji dəyəri (qr) - 1032 / 244
	Südlü Kokteyl (çiyələk; 0,4 l)	Yüksək keyfiyyətli təzə süd və sirop qarışığından hazırlanmış qatı və ətirli çiyələk kokteyli	Zülal (qr) - 9,6 Yağlar (qr) - 7,2 Karbohidrat (qr) - 70 Enerji dəyəri (qr) - 1617 / 382
	Südlü Kokteyl (çiyələk; 0,5 l)	Yüksək keyfiyyətli təzə süd və sirop qarışığından hazırlanmış qatı və ətirli çiyələk kokteyli	Zülal (qr) - 12 Yağlar (qr) - 9,1 Karbohidrat (qr) - 8,9 Enerji dəyəri (qr) - 2063 / 488
	Südlü Kokteyl (şokolad; 0,25 l)	Yüksək keyfiyyətli təzə süd və sirop qarışığından hazırlanmış qatı və ətirli şokolad kokteyli	Zülal (qr) - 6,7 Yağlar (qr) - 5 Karbohidrat (qr) - 43 Enerji dəyəri (qr) - 1042 / 247
	Südlü Kokteyl (şokolad; 0,4 l)	Yüksək keyfiyyətli təzə süd və sirop qarışığından hazırlanmış qatı və ətirli şokolad kokteyli	Zülal (qr) - 10 Yağlar (qr) - 7,9 Karbohidrat (qr) - 68 Enerji dəyəri (qr) - 1632 / 386
	Südlü Kokteyl (şokolad; 0,5 l)	Yüksək keyfiyyətli təzə süd və sirop qarışığından hazırlanmış qatı və ətirli şokolad kokteyli	Zülal (qr) - 13 Yağlar (qr) - 10 Karbohidrat (qr) - 87 Enerji dəyəri (qr) - 2084 / 493
	Südlü Kokteyl (vanil; 0,25 l)	Yüksək keyfiyyətli təzə süd və sirop qarışığından hazırlanmış qatı və ətirli vanilli kokteyli	Zülal (qr) - 6,1 Yağlar (qr) - 4,6 Karbohidrat (qr) - 45 Enerji dəyəri (qr) - 1033 / 244

Şəkil	Ad	Tərkibi	Kalori
	Südlü Kokteyl (vanil; 0,4 l)	Yüksək keyfiyyətli təzə süd və sirop qarışığından hazırlanmış qatı və ətirli vanilli kokteyl	Zülal (qr) - 9,5 Yağlar (qr) - 7,2 Karbohidrat (qr) - 7,0 Enerji dəyəri (qr) - 1618 / 383
	Südlü Kokteyl (vanil; 0,5 l)	Yüksək keyfiyyətli təzə süd və sirop qarışığından hazırlanmış qatı və ətirli vanilli kokteyl	Zülal (qr) - 12 Yağlar (qr) - 9,2 Karbohidrat (qr) - 89 Enerji dəyəri (qr) - 2065 / 489
	Meyvəli piroq (alma)	Alma içli, frityurda yağda hazırlanır	Zülal (qr) - 3,1 Yağlar (qr) - 15,7 Karbohidrat (qr) - 41,6 Enerji dəyəri (qr) - 323
	Meyvəli piroq (albalı)	Alma içli, frityurda yağda hazırlanır	Zülal (qr) - 3,0 Yağlar (qr) - 7 Karbohidrat (qr) - 25 Enerji dəyəri (qr) - 754 / 180
	Konus Dondurması (kiçik)	Dondurma üçün maye süd qarışığı; Dondurma üçün vafli stəkan	Zülal (qr) - 3,5 Yağlar (qr) - 3,5 Karbohidrat (qr) - 23 Enerji dəyəri (qr) - 586 / 140
	Konus Dondurması (böyük)	Dondurma üçün maye süd qarışığı; Dondurma üçün vafli stəkan	
	Qəhvə (kiçik)	"Jacobs" şirkətinin istehsalı olan, seçilmiş, təzə üyüdülmüş və qovrulmuş qara qəhvə	Zülal (qr) - 0,6 Yağlar (qr) - 0,2 Karbohidrat (qr) - 0,6 Enerji dəyəri (qr) - 29
	Qəhvə (böyük)	"Jacobs" şirkətinin istehsalı olan, seçilmiş, təzə üyüdülmüş və qovrulmuş qara qəhvə	Zülal (qr) - 0,9 Yağlar (qr) - 0,3 Karbohidrat (qr) - 0,9 Enerji dəyəri (qr) - 42 / 10
	Dabl Espresso	"Jacobs" şirkətinin istehsalı olan seçilmiş, təzə üyüdülmüş və qovrulmuş qara qəhvə	Zülal (qr) - 0,2 Yağlar (qr) - 0,1 Karbohidrat (qr) - 0,2 Enerji dəyəri (qr) - 0
	Qara Çay (0,2 l)	Filtədən keçirilmiş su; Richard® Royal Ceylon; Piramidlərdə çay qara yaprağı "Ceylon"	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 0 Enerji dəyəri (qr) - 0
	Qara Çay (0,3 l)	Filtədən keçirilmiş su; Richard® Royal Ceylon; Piramidlərdə çay qara yaprağı "Ceylon"	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 0 Enerji dəyəri (qr) - 0
	Qara Çay "Earl Grey"	Filtədən keçirilmiş su; Richard® Royal Earl Grey; Piramida içərisində berqamot ləzzətinə malik qara çay	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 0 Enerji dəyəri (qr) - 0
	Yaşıl Çay (0,2 l)	Filtədən keçirilmiş su; Richard® Royal Green; Piramidlərdə Çinli yaşıl çay	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 0 Enerji dəyəri (qr) - 0

Şəkil	Ad	Tərkibi	Kalori
	Yaşıl Çay (0,3 l)	Filtirdən keçirilmiş su; Richard® Royal Green; Piramidlarda Çinli yaşıl çay	Zülal (qr) - 0 Yağlar (qr) - 0 Karbohidrat (qr) - 0 Enerji dəyəri (qr) - 0
	Kapuçino (kiçik)	Ultra istiliklə işlənmiş içməli süd; Filtirdən keçirilmiş su; Qəhvə taxılları	Zülal (qr) - 3,6 Yağlar (qr) - 4,4 Karbohidrat (qr) - 5,9 Enerji dəyəri (qr) - 327 / 78
	Kapuçino (böyük)	Ultra istiliklə işlənmiş içməli süd; Filtirdən keçirilmiş su; Qəhvə taxılları	Zülal (qr) - 5,7 Yağlar (qr) - 6,9 Karbohidrat (qr) - 9,4 Enerji dəyəri (qr) - 515 / 123
	İsti Şokolad (kiçik)	Ultra istiliklə işlənmiş içməli süd; Filtirdən keçirilmiş su; Südlü şokolad (Kakao qarışıqlı içəcək tozu)	Zülal (qr) - 8,1 Yağlar (qr) - 18 Karbohidrat (qr) - 31 Enerji dəyəri (qr) - 319
	İsti Şokolad (böyük)	Ultra istiliklə işlənmiş içməli süd; Filtirdən keçirilmiş su; Südlü şokolad (Kakao qarışıqlı içəcək tozu)	Zülal (qr) - 16 Yağlar (qr) - 19 Karbohidrat (qr) - 35 Enerji dəyəri (qr) - 325
	Barbekyu sousu	İştahəçən, ədviyyatlı sous. Allergenlər: xardal, kərəviz	Zülal (qr) - 0,2 Yağlar (qr) - 0,3 Karbohidrat (qr) - 11 Enerji dəyəri (qr) - 47
	Ketçup	İştahəçən tomat sousu. Allergenlər: kərəviz	Zülal (qr) - 0 Yağlar (qr) - 0,3 Karbohidrat (qr) - 6,6 Enerji dəyəri (qr) - 27
	Mayonez	79% raps yağı, spirt sirkəsi, yumurta sarısı, şəkər, duz, ədviyyat (xardal ilə), konsentratdan limon suyu	Zülal (qr) - 0 Yağlar (qr) - 16 Karbohidrat (qr) - 1 Enerji dəyəri (qr) - 150
	Xardal	Acı və yumşaq dadlı əsl xardal sousu. Allergenlər: xardal, yumurta	Zülal (qr) - 0,5 Yağlar (qr) - 3,3 Karbohidrat (qr) - 7,6 Enerji dəyəri (qr) - 62
	Turşa-Şirin Sous	Şirin dadlı, ətirli sous. Allergenlər: süd, kərəviz, qlüten	Zülal (qr) - 0,1 Yağlar (qr) - 0,3 Karbohidrat (qr) - 12 Enerji dəyəri (qr) - 49
	Kokteyl Sousu	Zəngin dadlı, iştahəçən sous	Zülal (qr) - 3,2 Yağlar (qr) - 30 Enerji dəyəri (qr) - 329
	Salsa sousu	İştahəçən, ədviyyatlı sous	Zülal (qr) - 0,3 Yağlar (qr) - 0,2 Karbohidrat (qr) - 7,9 Enerji dəyəri (qr) - 36

Şəkil	Ad	Tərkibi	Kalori
	Alma piroqu	Şirin xəmir əsaslı un məlumatı, almalı içlik ilə	Zülal (qr) - 2 Yağlar (qr) - 6 Karbohidrat (qr) - 35 Enerji dəyəri (qr) - 199
	Vanilli krem ilə donat	Vanilli içliklə zərif donat	Zülal (qr) - 4,4 Yağlar (qr) - 16 Karbohidrat (qr) - 29 Enerji dəyəri (qr) - 282
	Pendirli kruassan	Lay-lay xəmindən, pendirli yüngül un məmulatı	Zülal (qr) - 9,7 Yağlar (qr) - 23,4 Karbohidrat (qr) - 46,6 Enerji dəyəri (qr) - 436
	Çiyələkli çizkeyk	Şirin xəmir üzərində yumşaq qaymaqlı pendir, çiyələkli içlik ilə	Zülal (qr) - 4 Yağlar (qr) - 14 Karbohidrat (qr) - 31 Enerji dəyəri (qr) - 267
	Şokoladlı krem ilə donat	Şokoladlı içliklə zərif donat	Zülal (qr) - 3,5 Yağlar (qr) - 23 Karbohidrat (qr) - 37 Enerji dəyəri (qr) - 371
	Şokoladlı peçenye	İnçə şəkərli peçenye, tünd və qarışıq şokolad dənəcəkləri ilə	Zülal (qr) - 6 Yağlar (qr) - 18 Karbohidrat (qr) - 41 Enerji dəyəri (qr) - 345
	Kruassan	Lay-lay xəmindən yüngül un məmulatı	Zülal (qr) - 6,4 Yağlar (qr) - 21 Karbohidrat (qr) - 47,4 Enerji dəyəri (qr) - 402
	Amerika sayacağı çizkeyk	Şirin xəmir üzərində yumşaq qaymaqlı pendir	Zülal (qr) - 10 Yağlar (qr) - 22 Karbohidrat (qr) - 59 Enerji dəyəri (qr) - 475
	Hindtoyuğu ilə pendirli kruassan	Lay-lay xəmindən, hindtoyuğu ilə pendirli yüngül un məmulatı	Zülal (qr) - 14 Yağlar (qr) - 20 Karbohidrat (qr) - 21 Enerji dəyəri (qr) - 320

Şəkil	Ad	Tərkibi	Kalori
	Flet Uayt (200 mq)	Ultra istiliklə işlənmiş içməli süd; Filtrdən keçirilmiş su; Qəhvə taxılları; Süd (buğa verilmiş)	Zülal (qr) - 2 Yağlar (qr) - 6 Karbohidrat (qr) - 35 Enerji dəyəri (qr) - 199
	Flet Uayt (300 mq)	Ultra istiliklə işlənmiş içməli süd; Filtrdən keçirilmiş su; Qəhvə taxılları; Süd (buğa verilmiş)	Zülal (qr) - 4,4 Yağlar (qr) - 16 Karbohidrat (qr) - 29 Enerji dəyəri (qr) - 282
	Latte Makiato (300 mq)	Ultra istiliklə işlənmiş içməli süd; Filtrdən keçirilmiş su; Qəhvə taxılları; Süd (buğa verilmiş)	Zülal (qr) - 9,7 Yağlar (qr) - 23,4 Karbohidrat (qr) - 46,6 Enerji dəyəri (qr) - 436
	Latte Makiato (400 mq)	Ultra istiliklə işlənmiş içməli süd; Filtrdən keçirilmiş su; Qəhvə taxılları; Süd (buğa verilmiş)	Zülal (qr) - 4 Yağlar (qr) - 14 Karbohidrat (qr) - 31 Enerji dəyəri (qr) - 267
	Mokka Latte	Ultra istiliklə işlənmiş içməli süd; Filtrdən keçirilmiş su; Qəhvə taxılları; Frappe kirşanı; Süd (buğa verilmiş); Qaymaq	Zülal (qr) - 3,5 Yağlar (qr) - 23 Karbohidrat (qr) - 37 Enerji dəyəri (qr) - 371
	Ays Qəhvə	Ultra istiliklə işlənmiş içməli süd; Filtrdən keçirilmiş su; Qəhvə taxılları; Buz, soyuq süd; Vanillə sirop; Çırpılmış qaymaq	Zülal (qr) - 6 Yağlar (qr) - 18 Karbohidrat (qr) - 41 Enerji dəyəri (qr) - 345
	Raff	Ultra istiliklə işlənmiş içməli süd; Filtrdən keçirilmiş su; Qəhvə taxılları; Sirop; Qaymaq; Süd (buğa verilmiş)	Zülal (qr) - 6,4 Yağlar (qr) - 21 Karbohidrat (qr) - 47,4 Enerji dəyəri (qr) - 402
	Smuzi (qaragilə)		Zülal (qr) - 10,5 Yağlar (qr) - 1 Karbohidrat (qr) - 6,6 Enerji dəyəri (qr) - 61
	Smuzi (çiyələk)		Zülal (qr) - 2 Yağlar (qr) - 0,9 Karbohidrat (qr) - 10,1 Enerji dəyəri (qr) - 59
	Smuzi (marakuya)		Zülal (qr) - 0,5 Yağlar (qr) - 0,2 Karbohidrat (qr) - 13,6 Enerji dəyəri (qr) - 58,2
	Frappe (karamel)		Zülal (qr) - 5,8 Yağlar (qr) - 13 Karbohidrat (qr) - 51 Enerji dəyəri (qr) - 278
	Frappe (şokolad)		Zülal (qr) - 30,8 Yağlar (qr) - 25,1 Karbohidrat (qr) - 42,4 Enerji dəyəri (qr) - 586,4